

II Qarabağ savaşı hayatımızın rən-gini dəyişdi. Bozarmış, bezikmiş mü-hiti əlvən rənglərə boyadı. Torpağımızın igid qanı ilə boyanması düşüncə-mizdə yeni səhifəyə çevrildi.

Bu mühərbi göstərdi ki, Azərbay-can xalqı tarixi vuruş qüdrətini, savaş cesaretini itirməyib. Düşmənin Şuşada «Yallı» gedərək «Qarabağ Erməni-tandır» deməsi xalqın qəzəbini daşır-dığı kimi, Azərbaycan Ordusunun da tarixi həqiqəti bərpə etmək isteyinə şərait yaratdı. Qələba bütövlükde xal-qın tarixi-genetik savaş ruhunu özünə qaytarmışdı. Azərbaycan xalqı Ali Baş Komandanın dediyi kimi, «dəmir dum-rug» əzmi ilə düşmən üzərində öz gü-cünü göstərdi. Artıq qeyd etdiyimiz kimi, mühərbi düşüncələrə də güclü təkan verdi. Ədəbiyyat özünü səngər-də təsəvvür elədi, şair, yaşıçı, publi-sist, hətta rəssamlar, fotoqraflar, kino-xronika ustaları cəbhəyə can atıldı.

Tarixin yeni səhifələri yazılırdı. Ədəbiyyat və incəsənat adəmi də bu yeni səhifələrin yazılımasına iştirak etmek istəyirdi, heç kim kənarda qalmaq istəmirdi. Böyük savaşın qəhrəmanlarını tərennüm edən şairlərden biri də Məzahir Zeynalıdır. Onun kifayət qədər ədəbi təcrübəsi, sözə yanaşma ustalığı və en başlıcası, ilhamı imkan verib ki, Vətən mühərbiyəsinin şərəfli səhifələrini sözə, sənətə çeviri ədəbiyyata getirsin.

Tanınmış şair Məzahir Zeynalın «Haqdan gələn general» lirik poeması Tovuz döyüşlərində Azərbaycanın qəhrəmanlıq salnamesine adını əbədi yazmış Polad Həsimovun və Azərbaycan Ordusunun qəhrəman döyüş-cüsü Cabrayılın şücaetindən bəhs edir.

44 günlük zəfer mühərbiyəsinin ilk proloq səhifələri Aprel döyüşləri və Tovuz vuruşlarını əks etdirir. Zaman keçdikcə 44 günlük mühərbiyənin qəhrəmanlıq tarixi zəfer kitabı olaraq öyrəniləndə mütləq Aprel döyüşlərindən də bəhs açılacaq, Tovuz vuruşları haqqında da qürurla danışılacaq.

Azərbaycan Ordusu tarix səhnə-sində zəfer dramını yaşamaq üçün ilk məşqlərini məhz bu vuruşlarda nüma-yış etdirmişdi.

Bəzən deyirlər ki, əsl ədəbiyyat hadisədən çox sonrakı zəmanın məh-suludur. Bəlkə də, müəyyən mənəda bu, doğrudur. Amma S. Vürğunun təbirincə desək, mühərbiyənin odlu çə-gündə qələməni süngüyə çevirərək düşmənin ruhunu dağıdan, doğma ordunun gücünü səfərər edən, ona mənəvi mənəvi təpər baxş edən şair isti-isti buglanan qan üzərindən tarixi olayı sözə gətirirse, buna kimin iradı ola bilər?

«Haqdan gələn general» poeması epik çalarlarla müşayiət olunsa da, esasən lirik duyğularla yazılıb. Əsər proloqdan, ayrı-ayrı bütöv məzmunlu bitkinlik ifadə edən şeirlərdən və epi-loqdan ibarətdir. Ayri-ayrı başlıqlar və ayrı-ayrı şeirlər şəklində yazılısa da və bu şeirlərin hər biri bitkin bir əsər təsiri bağıtlasa da, hadisələrin zencirvari əlaqəsini eks etdiyindən, yəni bir-birini tamamladıqdan bütöv bir orqanızmə təsiri bağıtlayı. Yəni bir hadisənin şair yazar, təmənlə-yır və ikinci hadisə üçün zəmin yara-nır. Beləliklə, həmin hadisələr əsər boyu bir-birini tamamlaya-tamamlaya davam edir.

Biz qəhrəman P. Həsimovun tale-yolunu izləyirik. Ən başlıcası, onun ruhunda, varlığında rişələnib Kök atan, böyüyən qəhrəmanlığını görürük.

Müəllif proloqda ümumi insan mənzərəsinə nəzər salır. Onun insan mənzərələrinə verdiyi xarakteristika

oxucunu müxtəlif istiqamətlərdən gə-lən suullar qarşısında qoyur. Göresən, şairin qəhrəmanı bu müxtəlif «rəngli» insanların hansıdır: «Ömürlük bir ucuq komada yatıb, Acıdan tor-pağı yeyən adam var. Doyunca verdiiyi rüzidən dadib, Allahı həqaret de-yən adam var». Əlbəttə, şair isnan mənzərələrini sözə getirib ali varlıq mərtəbəsində kimin galxacağını bədii poetik misralarda ifade olunan lövhə-lərle yaddaşa yazar. Amma hər halda şairin kimi uca tutduğunu görmək çətin deyil:

*Bir daşı das üstə qoyan bilməyib,
Gün üstən günləri tökən adam var.
Bir-bir kərpicini canından kəsib
Önünü qalatək tikən adam var.*

*Adam var hər günü gecə kimidir,
Saqına qar yağar gülənə qədər.
Kökünə bir qara fikir də salmaz,
Al günəş bəsləyər ölüən qədər.*

Bu poemada gücünü bütün dünyaya göstərərək, torpaqlarımı-zın bütövlüyü uğrunda erməni qo-suñlarına qarşı döyüslərdə tarixi qaləbə qazanmış Azərbaycan milli ordusunun unudulmaz şəhidləri general Polad Həsimov və 19 yaşı döyüşü Cəbrayı Dövlətzadənin qəhrəmanlıq səhnələri təsvir olunmuşdur.

Oxular bu kitab vasitəsi ilə qəhrəman şəhidlərimizin şücaeti ilə bərabər, türk dünyasının şəhər tarixi olan "Çanaqqala" döyüşünün əfsanəvi qəhrəmanları ilə də tanış olacaqlar. Aralarında böyük

rafi gotirir: «Çırpinırı qara dəniz, Ba-xıb türkün hayrağına».

«Mustafa Kamal Atatürk», «Seyid Əli Çəbul» fəsilləri bizi məşhur türk tarixinin qəhrəmanlıq səhifələri ilə bir daha tanış edir. Bu, o Seyidəlidir ki, canından, gücündən qat-qat artıq mərmini topa qoyub düşmən üzərinə göndərmişdi. Və bununla da sanki mühabibinən taleyin həll elemişi.

Şairin təqdimində böyük türk sərkərdəsi Mustafa Kamal Atatürkü dili-ləndən «Bu can verən Vətəni, eli gorumaq üçün, qəhrəman əsgərlərə ölüm əmri vernmişəm». Bunu tam qanunu hökm kimi qəbul edirik. «Son snayper gülləsi», «Türkün dostu türk olar», «Vətəndən Vətəna gedirdi Polad», «Mən türkəm», «Ruhun həyat davası» türk ruhunun tərənnümü baxımından gözəl duyğulanmaların sözə, sənətə çevrilməsidir.



Qərenfil obrazı 20 Yanvardan baş-layaraq ədəbiyyatımızda en müxtəlif yönümlərdən sözə getirilib. Şəhidlərin mezarları üzərinə düzülen al qərenfil-ləri «Bağıyla, qərənfil» fəsil ilə Meza-hir Zeynal da yada salır.

Düşmənin ve xüsusi, Azərbay-can istəməyen, türklərə qənim kəsilən qüvvələrin ifşasını da əsərdə görmək mümkündür: «Farslarla hayları bağlayan nədir?» Bu fəsil günümün siya-si menzəresinə şair qəzəbinin ifadəsi-dir. Azərbaycan həqiqətlərini boğmaq, Azərbaycan torpaqlarının işgalini əbə-diləşdirmək üçün düşmənər hər cür hiyləyə əl atırlar. Bu gün də bu hiyle-lər, bu qərzili münasibətlər davam et-məkdədir. Şair düşmənlərə münasibə-tini bütün keskinliyi ilə bildirir.

Poemanın birinci hissesinin sonu kimi nəzərdə tutulan «Qəsd»də Pola-dın ətrafinda hörülən hiylə toru sözə çəzilür. Şair qəhrəmanın faciesinə

zaman fərgi olmasına baxmayaq, hər iki mühəribənin ruhən bir-birinə bağlılığını, bənzərliyini açıq-ashar hiss edəcəklər.

Hədəsələrin təsviri ilə tanış olan oxucu belə bir qənaətə gələcək və inanacaq ki, dünyanın bütün düşmən qüvvələri sədd kimi dursalar da belə, yer üzündə insani dəyərlərin dayağı olan türk xalqlarının yenidən birləşib vahid qüvvəyə əv-riləsənə maneçilik törədə bilməcəklər. Çünkü bəşəri həyat böyük bir sinəq meydanıdır və Allahu iradəsi daim bu sinəqdan keçənlərin yanındadır.

ÖLMƏZLİYİN TƏRƏNNÜMÜ

Məzahir Zeynalın «Haqdan gələn general» poeması üzərində düşüncələr

... Və istər-istəməz bizdə belə bir düşüncə yaranır ki, şair məhz köksündə qaralardan xali, ölüən qədər ruhunda, varlığında al günəş bəsləyenləri tərənnüm edəcək.

Bundan sonra şair səhidiyəlik aləmini, sözə getirir. Və istər-istəməz başlıq çəkdiyi «Şəhidlər əmrini Vətəndən alır» misrası hər birimizi düşündürür. Demək, en uca əmr Vətənin əmrindir. Vətən əmri edirəsə, şəhid olmaq əsgərin borcudur. Əlbəttə, Vətən əmirini şərəfə yerinə yetirən hər kəsin adını Vətən öz sinəsına yazır: «Adıyla yaşı-yar bədən olmasa, Addımı torpağa qə-dəm olmasa, Bəs hara baş qoyar Və-tən olmasa, Şəhidlər əmrini Vətəndən alır». Növbəti fasılarda Poladin heyatın bəzən dumanlı, bəzən aydın yollarında mənəvi boy atımını görürük. «Qızıl açar» matnında sanki onun ar-xasında baxış qürur duyanları seyr edirik. Ona uğur diləyənlərin ümidi ləri gələcəyin yoluna işq salır.

«Gənc Polad Türkiyədə». Bu, 1992-ci ildə olan əhvalatdan bəhs edir. Görünür, Polad ilk horbi bilik dərsini Türkiyədən alıb. Doğrusu. Poladin tərcüməyi-halında bu dövr necə yazılmış? - mən onu deyo bilmərəm. Hər halda Məzahir Zeynal Poladin ruhundan boy göstərən türk ruhunun əz-məni, əzəmətini həmin dövrlərə bağla-maqda, zənnimə, düz hərəkət etmişdir.

Sonra «Qara dəniz» şeirlə Poladin düşüncələri teqdim olunur. Burada da şair kükreyən Qara dənizin dalğaları ilə Poladin düşüncələrini müqayi-seyə çəkir. Və həm də «Qara dəniz» şeirini Əhinəd Cavaddan məşhur epi-

Elə buradaca onu qeyd edim ki, Məzahir Zeynalın türk sevgisi, türk tarixinə məhəbbəti, türk ruhunun yənilmezliyinin tərənnümü onun milli ruhunun bütövlüyüündən xəber verir. Bu lövhələri oxuyan hər bir türk qür-ruy durur ki, nə yaxşı ki, bu dünyada türk olaraq yaşayırıam.

Və nəhayət, müəllif Aprel döyüş-lərinə poemanın nisbəten iri bir fəsilini həsr edir. Bu hissəni şair həm də Poladin vəsi ki mi qələmə ali rvə yüksək ali durğularla həmin hissəni bitirir:

Müjdə kimi gəlsə də bu birinci qaləbə, Dastan kimi yazılıdı Poladin həyatına. Ali Baş Komandanın qarınına müvafiq Bir general rüghəsi möhürləndi adına.

Bu hissədə düşmənin necə çaxnamaya düşdüyü, onun varlığına qorxunun yol açdığı çox incə məqamlarla qəlema alınır. «Hər səhv ölüm deməkdir». Müəllif sanki bu hissədə özü de əsgərlərin yanında olur. Onların heyatı üçün həyəcan keçirir. Sanki onların hər birinə demək istəyir ki, səhvə yol verməyin. Axı böyük savaşlar hələ qa-bağdadır...

Polad Aprel döyüşlərindən qəhrə-man kimi çıxır. Amma bu döyüşlərdə şəhid olanlar da vardi. Müəllif Poladı tekce qəhrəman kimi yox, həm də qəhrəman kimi, özü də həssas qəlbli insan kimi tərənnümü edir. Polad dö-yüşdən sonra şəhid olmuş əsgərlərinin məzarlarını gezir, onların qəbirlərini ziyyarət edir. Bu hissədə də müəllifin qanad açmış ilhamını - fəqət son dəre-cə hüznələ sözə gələn kədərlərə duyğularını görməyə bilmərik.

Əziz atam, ay annam, ruhum elə şad olar, Məzərim qırurla baxıb - oğul, - desəniz! Xankəndindən, Şuşadan qalib kimi qaydan İgidlərinə əlini sıxıb - oğul, - desəniz!

Poemanın bundan sonrakı fəsillərində II Qarabağ savaşının «Zəfər yürüyü» təsvir olunur.

sözü ilə ağrı tutur. Bu, sanki Cavanşirin, Babekin, Həzi Aslanovun... digər tarixi qəhrəmanların taleyinə münasi-bətin ifadesi kimi görünür.

Hər halda qəsd Poladi cisməni olaraq susdura bilər. Amma onun cəsarəti, ığidılıq tarix üçün iibrət dərsləyi olaraq qalacaq.

Bütün döyüşlərin birinci şartı, Rəqiblə bərabər özünüdərəkdir. Üstünlük deyildir sayın coxluğu, Döyüşdə cəsarət, inam gərəkdir.

Bəli, Polad özündən sonra bir cəsa-rət, inam yolu qoydu. O, özünün ölümü ilə sanki sonuncu əmrini verdi. Bu əmr əsgərlərə vəsiyyət kimi başa düşüle bilər. Və Poladdan sonra yeni qəhrəman-ların döyüş səhnələri, cəsarətləri Məzahir Zeynalın illahlı poeziyası ilə tərənnüm olunur.

Əger belə demək mümkünsə, burada poemanın ikinci hissesi başlanır: «Qisasdən bir gün əvvəl». Biz burada yeni bir qəhrəmanla tanış olurq. Onun adı Cəbrayıldır. Bu hissədə bir daha Polad xaturları, Mubariz yada düsür və Cəbrayılin ata-anasına müraciətləri lirik ricətlər olaraq oxucunun varlığında iz buraxır. Cəbrayı adlı qəhrəmanın dilindən səs-lənən bu misraları biz hər bir Azərbay-can əsgərinin andı, inamı kimi qavraya bilərik:

Əziz atam, ay annam, ruhum elə şad olar, Məzərim qırurla baxıb - oğul, - desəniz! Xankəndindən, Şuşadan qalib kimi qaydan İgidlərinə əlini sıxıb - oğul, - desəniz!

(Davamı 15-ci sahifədə)



ÖLMƏZLİYİN TƏRƏNNÜMÜ

(Əvvəli 13-cü səhifədə)

Azərbaycan əsgəri həlak olan generalın qisasını almaq üçün alışib-yanır. O, üzbəüz savaş, xain düşmənə qisas günü acısını daddırmaq istəyir. «*Uğur əlbəyaxa döyüşdən keçir*». Bu hissədə gənc qəhrəmanın məqsədi, məramı Vətəni yağı düşməndən azad etmək istəyi şairin ilhamlı duyguları ilə misralanır.

Beləliklə, biz müharibənin sonrakı səhnələrini də ardıcıl olaraq izləyirik. Hətta erməni keşşələrinin cəbhə bölgəsinə gələrək antiinsani mövqedən çıxışları da şairin ifşa hədəfinə çevirilir. Cəbrayıł böyük qəhrəmanlıq obrazı olaraq yadda qalır. O, erməni generalını, Polad Həşimov üçün tələ quran düşməni əlbə-yaxa savaşda məhv edir.

Şair əsəri nikbin duygularla bitirir: «*Vətən, sənin çox belə oğulların olacaq!*» və biz də şairin inamına tərəddüsüz şərik oluruq.

*Ədalət gözündən baxan qələbə,
Bir acı nisgili boğan qələbə.
Düşmənlə vuruşdan doğan qələbə
Şəhidlik adında mübarək olur!*

Yaxşı sonluqdur, dəyərli duygulanmadır, şəhidliyin ölməzlik anlamına şahidlikdir.

Məzahir Zeynalı zəfər savaşını tərənnüm edən gözəl əsəri münasibətlə öymək olar. Sözdən başqa əbədi olan sözün tərənnüm etdiyi nə varsa, odur!..

Söz yaşayırsa, sözün tərənnüm etdiyi də yaşayır.

Əli Rza XƏLƏFLİ